

6 Qarabağın görkəmli simaları

Cabbar bəy Vəlibəyov (Baharlı) (1893-1941)

Azərbaycanda, Ağdamın Birinci Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş pedaqoq, Qarabağın tanınmış bəyi, ziyanlısı, Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayılov bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur.

Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə, Cabbar bəy Vəlibəyovun (Baharlı) XV əsr-də yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu - Qaraqoyunlu hökmətləri Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabayı olmuş, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı dövlət xadımı olmaqla yanaşı, türk, fars, hind dillərində şeirlər yazmışdır. Oğlu Mirzə Əbdürəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub, Cabbar bəyin ulu babalarıdır.

Orxan Zakiroğlu (Baharlı) yazır ki, Əlişəkər bəy Baharlının və onun kötücəsi xanlar xanı Bayram xan Baharlının nəslindən olan Cabbar bəyin ulu babaları Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanı Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1715-1795) isə Pənahəli xanın və İbrahimxəlil xanın zamanlarında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. Mirzə Vəli bəy Baharlı Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuş, xanlığın ictimai-siyasi həyatında, daxili və xarici siyasetində aparıcı rol oynamışdır. Rəvayətə görə, Molla Pənah Vaqifin saraya dəvət edilməsi Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur. Mirzə Vəli bəy Baharlı şair kimi də tanınmışdır. Mirzə Vəli bəy Baharlının facili ölümündən sonra onun sonrakı nəсли babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.

Cabbar bəy ilk təhsilini ruhani məktəbində almış, ərəb, fars dilərini, şəriət elmlərini öyrənmişdir. Sonralar zəmanəsinin açıq fikirli adamı olan dayısı Məşədi Məhəmməd Qasim oğlunun təklifi ilə Şuşaya gedib, Şuşa real məktəbinə bitirmiştir.

Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtmış, öz evində məktəb açaraq, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.



Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatı haqqında ümumi məlumat vermişdir. Ehtiyacı olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin etmişdir. Bununla da o, I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuşdur. Cabbar bəy Vəlibəyovun (Baharlı) yaratdığı məktəbdə sonralar Azərbaycanın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərən insanlar təhsil almışlar. C.Vəlibəyovun (Baharlı) şagirdlərindən biri də mərhum tarixçi-alim Sulduz Rüstəmov olmuşdur. Sulduz müəllim hər zaman öz müəlliminin adını ehtiramla yad etmişdir. Cabbar bəy Vəlibəyovun gözəl rəssamlıq qabiliyyəti də olmuşdur.

Azərbaycan Demokratik Respublikası dövründə də C.Vəlibəyov Xalq Maarif Nazirliyinin qərarı ilə müəllimlik fəaliyyətini I Baharlı kənd məktəbində davam etdirmişdir.

Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı. Azərbaycanın neçə-neçə dəyərli övladları qətlə yetirildi, vətəndən uzaqlara sürgün edildi, həyatlarının sonlarına kimi xarici ölkələrdə mühacirət həyatı yaşamalı oldu.

Cabbar bəy Sovet hakimiyyətinin ilk illərində bəyi, ziyanlısı, dindar olduğu üçün yeni hökumətin yerli nökerləri tərəfindən təqib olunmağa başladı. Kollektivlaşmə adı altında torpaqları, mal-qarası müsadirə olunan C.Vəlibəyov haqqında o dövrün mətbuat səhifələrində böhtan dolu yazılar dərc olundu. Lakin Cabbar bəy ona olunan haqsızlıqlara səbirlə dözdü. Ümidini, inamını itirmədi. Hər cür haqsızlığa, ədalətsizliyə qarşı öz etirazını bildirməkdən belə çəkinmədi. Həyatı boyu müəllim adını şərəflə daşmış Cabbar bəy Sovet hökuməti il-

lərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdürü işləməklə ya-naşı, pedaqoji fəaliyyətini I Baharlı kəndindən başqa Ağdamın Qiyası, Güllüçə və başqa kəndlərində də davam etdirmişdir. Baharlı kəndi 1930-cu ildə yaranmış Ağdam rayonunun tərkibinə verildikdən sonra Cabbar bəy Vəlibəyov yaratdığı ibtidai təhsil ocağından müdürü vəzifəsində çalışmışdır. O, 1937-ci ilə kimi Ağdam rayonu I Baharlı kənd məktəbinin müdürü olmuşdur.

1935-ci ildən başlayaraq Cabbar bəyə hücumların sayı artmaqdadır. 1935-ci ildən etibarən yerli mətbuat səhifələrinin demək olar ki, hər sayında o, haqsız yerə ittihad olunurdu. Cabbar bəyin ən böyük "günahı" isə bəy, ziyanlı, dindar olmasında idi. Yuxarıda qeyd edildiyi kimi, Cabbar bəy təbiət etibarı ilə qoçaq, mərd, dözümlü, iradəli insan idi. O, doğma vətənini sevdiyi üçün Qarabağda elinə, obasına bağlı insan kimi tanırıdı. Cəmiyyətdə tutduğu mövqeyinə, prinsipiallığına görə Cabbar bəy Vəlibəyov Azərbaycan tarixinin qara səhifələrində sayılan 1937-ci il repressiyasından xilas ola bilmədi.

İmparisanın yerli nökerləri Cabbar bəyi həyatından artıq sevdidiyi vətənə xəyanətdə ittihad edərək, onun həbsinə nail oldular. 12 oktyabr 1937-ci ildə onun evində axtaşaparılarkən zəngin kitabxanası müsadirə olunmuş, özü isə 19 oktyabr 1937-ci ildə xalq düşməni kimi həbsə alınaraq, Sibirə sürgün edilmişdir. Cabbar bəy 19 noyabr 1941-ci ildə Sibirdə vəfat etmişdir.

Cabbar bəy Vəlibəyov 1937-ci ildə siyasi repressiyanın qurbanı olsa da, onun şagirdləri müxtəlif sahələrdə fəaliyyət göstərmişlər. Cabbar bəy Vəlibəyov 29 noyabr 1957-ci ildə bəraət almışdır.

Hazırda doğulub boy-a-başa çatlığı I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır. Anadan olmasına 100, yaratdığı məktəbin 80 illiyi münasibətlə onun həyat və pedaqoji fəaliyyəti ilə bağlı mətbuat orqanlarında məqalələr verilmiş, yerli və respublika radiosunda verilişlər səslənmiş, Ağdamda 25 may 1993-cü ildə tədbir keçirilmişdir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Cabbar bəy Vəlibəyovun oğludur.

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Cabbar bəy Vəlibəyovun nəvəsi, Zakir Məmmədovun oğludur.